

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nö 221 (1829) 1 dekabr 2018-ci il

Azərbaycanın uzaq keçmişini, bir coğrafi məkan olaraq tarixini öz yaddaşına köçürən və onun qərini-lərdən keçirib bu günü-müzə gətirən abidələr arasında Naxçıvan Muxtar Respublikasının ərazisin-dəki abidələrin xüsusi yeri və çəkisi var. Biz bu bölgəyə, yəni Muxtar Respubli-

də bu günədək qeydə alınmış Karst mağaralarının həm müasir təbii coğrafiyamızın öryənilməsində, həm də bütövlükde bütün tariximizin ayrı-ayrı məqamlarını - hem iqlimini, hem təbiəti-ni, hem bitki, hem heyvan ailəmini, bir sözlə, etraf mü-hiti öyrənmək imkanı eldə etmiş oluruq. Bax, elə ar-

Xatırlamaq yerinə düşər ki, barəsində söhbət açdığı-mız hər üç mədəniyyət nü-munəsi bizim yazıya qədər-ki, həm də yazının araya-ər-səyə gəlməsindən sonrakı tariximizin öyrenilməsində də birmənalı şəkildə son də-rəcə qiymətli bir mənbədir. Zənnimcə, bu, əvəzi olma-yan bir sərvətdir. Elə Muxtar

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN

İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT
DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ

likdə yerləşən Qazma ma-ğarası bu gün təkcə Naxçı-vanda, Azərbaycanda deyil, bütövlükdə arxeologiya tarix elmi ilə məşğul olan qədim insan izi axtaran hər bir elm ocağında tanınır.

Maraqlıdır ki, bu qədim ünvanı hələ Azərbaycanın çox dəyərli tarixçi arxeoloq alımları M.Hüseynov və

Ə.Cəfərov 1983-cü ildə Naxçıvan ərazisində arxeoloji ekspertiza zamanı müəyyən ediblər. Onların Ordubad və Şərur rayonunda apardıqları kəşfiyyat işləri zamanı poleolit dövrünə aid olan Qazma mağarası aşkarlanıb.

Məhz bu iki arxeoloğun aşkar etdiyi Qazma mağarasının girişdə eni 6 metr, hündürlüyü 2 metr olan dəh-liz şəklində uzanır. Həlizlə hərəkət edərək 12 metrdən sonra mağaranın içərisində iki qol yaranır. Mağaranın qurtaracağı ilə giriş arasındakı hündürlük fərgi 10 metrdir.

Burada çoxlu sayıda arxeoloji materiallar tapılıb. 17 mindən artıq heyvan sümüyü, 24 növ fauna qalığı, 874 ədəd daş məmulat bu mağara-da aşkarlanıbdi.

Bu gün Naxçıvandakı Qazma mağarası ilə bağlı fikirlərini mətbuataya çatdırın tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilovun söylədiklərinə görə, "abidədə tapılmış daş məmulatlar arasında istehsal tullantılarının tapılmasının göstərir ki, mağara sakınları burada müxtəlif alətlər də hazırlayıblar.

Həmin alətlər Azıx və Tağlar mağaralarından tapılanlarla bənzərlik təşkil edir".

Bəli, tariximizin bir sırı-səhfəsi də Qazma mağarası. Onu hər gün öyrənməklə tariximizin dərinlik-lərinə daha çox baş vuruруq. Deməli, özümüzü da-ha çox tanıyıraq.

Əbülfət MƏDƏTOĞLU



Respublikasındaki Qazma mağarası həmin dediyimiz əvəzsiz abidələrin biridir.

Biz tarixə ekskursiya çərçivəsində nəzər yetirsək, onda məlum olar ki, coğrafiyamızda kifayət qədər qədim mədəniyyət nümunələri mövcuddur.

Həmin mövcud abidələr içərisində eramızdan əvvəlki və eramızın daxilindəki zaman kəsiyinin fərqli abi-dələri həmişə araşdırma mövzusu olub.

Bax, bu mənada xatırla-maq yerinə düşər ki, Qazma mağarası tarixçilərimizin sübut etdiyi kimi, Mustiye mədəniyyəti dövrünə, yəni eramızın 100-90 min il bun-dan əvvələ aid olan bir arxeoloji abidədir.

Özü də bu abidə təkcə bizi-m tariximiz üçün yox, bizi-m arxeologiyamız üçün yox, bütövlükde dünya tarixi və arxeologiyası üçün özü-nəməxsus dəyərə malikdir. Birmənalı şəkildə bu abide insanın izi olan, insanın məskən saldığı bir ünvandır. Həm də dünya arxeologiya-

kəsb edir. Həmin fikirlərini Bakida keçirilən beynəlxalq program çərçivəsində dilə getirən professor Azərbay-canın qədim daş dövrü abi-dələrindən olan Azıx, Tağ-lar, Qazma və başqaları ilə bağlı müzakirələr zamanı bu

mağaralarda tapılmış mad-di-mədəniyyət nümunələrinin qalıqlarını dünya arxeolojiya, polenatologiya elmləri üçün müstəsna hadisə kimi qeyd etmişdir. Beynəlxalq tədbirdə dünyanın müxtəlif ölkələrindən gəlmiş 22 nəfər alım bu fikirlə həm-ray olmuşdu.

Bu da onu göstərir ki, Azərbaycanın qədim insan üçün bir məkan olması danılmaz gerçəklilikdir. O ki, qaldı mağaranın özünə...

Bəli, bu gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Hənənəm kəndində 3 km-lük məsafədə, kəndin şimal şərqində, Araz çayından 17 km aralıda, Arpa çaydan 14,5 km məsafədə, dəniz səviyyəsin-dən isə 1500 metr yüksək-



ƏDALƏT •

1 dekabr 2018-ci il